

Sevinc ƏDALƏTQIZI

# XUDAFƏRİNİN ZƏFƏR DASTANI



Sevinc ƏDALƏTQIZI

XUDAFƏRİNİN  
ZƏFƏR DASTANI

QAF

MƏCBURİ NÜSXƏ

№ \_\_\_\_\_

F. Köçəri adına  
Respublika Uşaq  
KİTABXANASI  
INV. № 125530

BAKI – 2021

Qaf

84 (5 Hz) + 65 5 5 Hz / 622, 8  
233

**Redaktor: Aida Yusub**

**Sevinc Ədalətqızı.**

**"Xudafərinin zəfər dastanı".**

**Bakı, "Maarif", 2021, 80 səh.**

Kitab Cəbrayılın düşmən işğalından azad edilməsində böyük hünər və igidlik göstərərək tarixi Xudafərin körpüsündə zəfər bayrağını ucaldan İkinci Qarabağ-Vətən Müharibəsi Şəhidimiz Azər Yusiflinin əziz xatirəsinə ithaf edilir.

İSBN: 978-9952-445-23-01

© Sevinc Ədalətqızı

**Xudafərinin zəfər dastanı**

## **PROLOQ**

Vərəqləsən tarixin  
Keçmişini dərindən.  
Nəhəng bir ordu ötmüş  
Qədim Xudafərindən.

Ordumun düşmüş izi,  
Tarix dolaylarına.  
Xudafərin şahiddi  
Hərbin olaylarına.

Köksünə iz salmışdır  
Oğuz, Elxan ordusu.  
Yurda miras qalmışdır  
Şücaəti coşqusu.

### Sevinc ƏDALƏTQIZI

Əskidən qılınc çalıb,  
At oynatmaq hünərmiş.  
Qoynunda qoç igidlər,  
Arzu, murada ərmiş.

Elxani qılıncının  
Görmüsən qüdrətini.  
Aşıqlər səndən almış,  
Eşqini, qüvvətini.

İgidlərin yolunda  
Yanmışan çırağ kimi.  
Çəkmisən keşiyini  
Əzəmətli dağ kimi.

Həsərdən tökən zaman  
Dərdli göz yaşlarını.  
Yellər sıgallayarmış,  
Çat vermiş daşlarını.

Sirli aşırımların  
Tarixə bir baxışdı.  
Əzəmətin, vüqarın  
Dastanlara naxışdı.

### Xudafərinin zəfər dastanı

Bir zamanlar ömrümüz  
Əziyyətli illərdi,  
Bəxtimizə saplanan  
Tikanlı məftillərdi.

Zamanın çarxı döndü,  
Qırdıq o məftilləri.  
Zülmün çırağı söndü,  
Gördük azad illəri.

Meh əsər sərin- sərin,  
Dərdi, nisgili dərin,  
Aç sirrini, danış mənə,  
Ey qoca Xudafərin!

## Sevinc ƏDALƏTQIZI



## Xudafərinin zəfər dastanı

### XUDAFƏRİNDƏN GƏLƏN SƏDA

Xudaya, yüz kərə olsun Afərin!  
Bizə bəxş eylədin Xudafərin!  
Əsrlər keçsə də xeyli aradan,  
O möhkəm qaladır qurmuş yaradan.

“Allaha mərhəba!” - isminin sirri,  
Fəzl İbn Məhəmməd adında biri  
Qurmuşdu binəsin kərpicin, daşın.  
Sirli xəzinəsən, bilinməz yaşın.

Bəkir İbn Abdulla Arran memarı,  
Qalalar, məbədlər quran memarı  
Soraqlasan Xudafərin elində,  
Möcüzələr varmış onun əlində.

Qoruyub saxlamış əzəmətini.  
Qızıldan qiymətli el nemətini.  
Xan Arazla qoşa dönmüş dastana,  
Qalalar, körpülər, dağlar mətini.

## Sevinc ƏDALƏTQIZI

Hələ daşlarında sirlərin yatır,  
Sorağın duyulur Şəddadilərdən.  
Səsin əsrin uzaq dövrünə çatır.  
Qorumuş köksünü Rəvvadilərdən.

Uzaq əsrlərdən, ta ki qədimdən  
Qoynun olmuş böyük bir İpək yolu.  
Yaxın, Orta Şərqdən, Misirdən, Çindən  
Karvanlar keçərmiş, tacirlə dolu.

Cəbrayıl yurduna düşmüşdür payı,  
Məskəni olmuşdur Xan Araz çayı.  
O Xan Arazıma sevgili yardır,  
Onun şan-şöhrəti diyar-diyardır.

O, yurdun basılmaz qalası idi,  
Onu kimlər bizdən alası idi?  
O, qeyrət dayağı, ellər tacıdır,  
Fəqət ki, taleyi qüssə, acıdır.

Sən ümid körpüsü Xudafərinсэн,  
Ürəyi nisgilli, eşqi dərinсэн.  
Ağlayıb, sızlayır hey Xan Arazım,  
Deyir, ayrılıqmuş taleyim yazım.

## Xudafərinin zəfər dastanı

Bir zamanlar başın dərdliymiş yaman,  
Sinəndə uyuyan nə sirlərin var,  
Qarabağa hücum eyləyən zaman  
Çəkmiş qılıncını üstünə Qacar.

Görməyibmiş gözü solu, sağını,  
Titrətmiş qəzəbi Diri dağını.  
Yığaraq qoşunun Xudafərinə,  
Saldırmış üstünə neçə yağını.

Açmışlar bağrının başında şırım,  
Üçə çevrilmişdir on bir aşırım.  
Sınıq körpü kimi dönmüş yaddaşa,  
Həsərəti, nisgili çökmüş hər daşa.

Vurub dağıtmışlar sal daşlarını,  
Köksünü dəmirlə parçalamışlar.  
Araz da axıtmış göz yaşlarını,  
Səni neçə yerə haçalamışlar.

Əymişlər dayağın, o məğrur başın,  
Qoynundan bir nəərə, gurultu qopmuş.  
Tökülmüş sulara kərpicin, daşın,  
Nisgilin Arazın qoynuna hopmuş.

### Sevinc ƏDALƏTQIZI

Araz hey tökdükcə gözünün yaşın,  
Həsrətdən titrəmiş kərpicin, daşın.  
Gələnin, gedənin bir zaman yoxmuş,  
Yağılar sinənə sancılan oxmuş.

Bir zaman əymişlər məğrur qəddini,  
Çəkmişlər sinənin üstə səddini.  
Araz eylədikcə hey umu-küsü,  
Sənə bir ad verdik hicran körpüsü.

Salmış ortalığa hicran səddini,  
Ümid körpüsünün əymiş qəddini.  
Sınıq körpü olub dillərə düşmüş,  
Tarix yaddaşına, illərə düşmüş.

Qoynuna göz dikmiş yüz namərd, yağı,  
Fəryadın bürümüş dərəni, dağı.  
Başının üstündən rüzgarlar əsmiş,  
Araz qılinc kimi aranı kəsmiş.

Qardaşı qardaşdan ayrı saldılar,  
Ümid körpüsünə həsrət qaldılar.  
Ümid körpüsünü keçə bilmədik,  
Vətən sularından içə bilmədik.

### Xudafərinin zəfər dastanı

Qanadımız qırıq, uça bilmədik,  
Qanlı məftilləri açə bilmədik.  
Yazıq yurdum, səndən aralı düşdük,  
Ayrılıq dərdini təkcə bölüşdük.

Qanı bir qardaşa qovuşmaq üçün,  
Bir-birini qucub, yovuşmaq üçün.  
Arazın seyrinə çıxanda ellər,  
Vətənçün alışdı sevən könüllər.

Dərdli sinəndəki dərin yaralar  
Bağrımın başını dərin yaralar.  
Ey mənim səfalı Xudafərinim!  
Tarixi cəfalı Xudafərinim!

İlərin həsrəti düşmüş ağıza,  
Yazsam zülmət hopar bəyaz kağıza.  
Tökülər sel kimi gözümün yaşı,  
Qan eylər möhnətdən bağrımın başı.

Qoynunda yağılar çaparkən atı,  
Uçulub dağılmış Xudafərinim.  
Əfsanə, rəvayət, dastan, bayatı,  
Dillərdə nağılmış Xudafərinim.

## Sevinc ƏDALƏTQIZI

Şahlar qəzəbinə olsa da düçar,  
Ayağın üzməmiş Araz suyundan.  
Olsa da, taleyi, bəxti kəm, naçar,  
Üzüağ çıxmışdır haqsız oyundan.

## Xudafərinin zəfər dastanı

### XAN ARAZLA SÖHBƏTİM

Arazım, Arazım, sellən, Arazım,  
Gəl, susma önümdə, dillən Arazım!  
Sənin də suların lal olmuş niyə?  
Baş vurub gedirsən hey səssizliyə.

Sənə əbəs yerə deməyiblər Xan,  
Çayların sultanı, xanəgahısan.  
Dərdli aşıqləri yandırıb, yaxan,  
Vurğun könüllərin seyrangahısan.

Sən ey Xan Arazım, Sultan Arazım!  
Gecələr lal olub, yatan Arazım!  
Dərin bir dəryadır sənin yatağın,  
Xudafərin olmuş hey dərd ortağın.

Bir gecə dalarkən fikrə, duyğuya  
Gəldim sahilinə bir çınqıl atdım.  
Araz da dalmışdı şirin uyquya,  
Yatmış Arazımı burda oyatdım.

### Sevinc ƏDALƏTQIZI

Dağdan əsən yellər sərinliyində  
Çıxdı məcrasından gəzindi Araz.  
Bu gecə xəyallar dərinliyində  
Suları nəğmə tək həzindi Araz.

Hələ çox igidlər yanından keçmiş,  
Ayaq saxlayaraq suyundan içmiş.  
Arazın dərdləri mənə tanışdı,  
Ayrılıq məzmunlu dastan danışdı:

Sızmışdır tarixə dərdi, kədəri,  
Ayrılıq olsa da onun qədəri.  
Dönmüşdür tarixin daş yaddaşına,  
Qovğalı tufanlar əsmiş başına.

Aşıq Qurbaninin sazı, sözüdür,  
O haqq aşıqının iti gözüdür.  
Bir əlində qələm birində sazı,  
Uzaq əsrlərdən gəlir avazı:

Üz tutur o taydan bu taya sarı,  
Bir gözəl Pəriymiş könlünün yarı.  
"İsmim Qurbanidi, kəndim Diridi,  
Qaradağdan Qarabağa gedirəm".

### Xudafərinin zəfər dastanı

Bağlamış namərdlər onun əl qolun,  
O saz, söz aşıqı biçərə qulun.  
Qədəmin qoyarkən Xudafərinə  
Salmışdır üstündən zindana yolun.

Xətai müridi, ellər aşığı,  
O haqdan almışdır nuru, işığı.  
Vətəni Qaradağ, məskəni Diri,  
Pərilər pərisi könlünün piri.

Agah eyləyərkən ana, atasın,  
Getmişdir almağa könül butasın.  
Ziyadxan yurduna yola düzəli,  
Könlünün butası Gəncə gözəli.

Pəri də sevmişdi, o növcavanı.  
Könlü sayrı ikən qəm, bezar olmuş.  
Danış, Diri dağı, Qurbanim hanı?  
Qoynun ki, şairə bir məzar olmuş.

Bu dastan tarixdən nişanə qalmış,  
Gör kimlər yolunu sinəndən salmış.  
Diqqətlə dinləyib Araz deyəni,  
Xatırladım əski bir hekayəni:

### Sevinc ƏDALƏTQIZI

Dərdli bir şair varmış,  
Həsərlə yaşayarmış.  
Başında cövl eyləyən  
Tufanlı dalgalarmış.

Dərdi dağlardan böyük,  
Dərmanı istiqlalmış.  
Candan sevdalandığı  
Bir də ulduz, hilalmış.

Qürbətə yollayarkən  
Dostunu, sirdaşını  
Saxlaya bilməyibmiş  
Gözlərinin yaşını.

Sarılib möhkəm-möhkəm,  
Bir-birinə bəxti kəm,  
İki taleyi qərib,  
Ötərmiş qərib-qərib  
Həsərlərin körpüsündə.

Gizləməyib niyyətin,  
Eyləyib vəsiyyətin  
Yolun son addımında.  
Ayrılığın həsrəti  
Yaman çətinmiş, çətin.

### Xudafərinin zəfər dastanı

Dönüb qəm çanağına  
Nisgilli baxışları.  
Tökülüb yanağına  
Gözünün yağışları.

"Araz başımız üstdə  
Çaxan şimşək olaydı,  
Qəlbimi odlayaydı.  
Birləşdirib də bizi,  
Yuyaydı qəmimizi  
Aynalı sularıyla.

Üzü Vətənə sarı  
Üstündən adlayaydı  
Bu Vətən balaları."

Dostun qucarkən belə,  
Göz yaşsı dönmüş selə.  
Bəxti sönük şairin.  
Qəm-qüssə ürəyində,  
Ayrılıq kürəyində  
Sanki bir yük şairin.

Dilində qəmli sözlər,  
Gözündə yaşlar iri.  
Sarsıtmışdı yamanca,  
Qəlbi kövrək şairi.

F. Köçerli adına  
Respublika Uşaq  
KİTABXANASI  
INV. № 125530

### Sevinc ƏDALƏTQIZI

Yaman təsirli imiş,  
Bu görüşün təfsiri.

Vətənin yeli vurmuş,  
Meh duymuşdur sərindən  
Azadlıq mücahidi.  
Arazı adlayaraq  
Keçmiş Xudafərindən.

Biri tarixə döndü,  
Mücadilə şahidi.  
Biri şam kimi söndü,  
Oldu Vətən Şəhidi.

İllər yaşa dolacaq,  
Şair deyən olacaq.  
Zəncirlər qırılacaq,  
Sərhədlər uçulacaq.

Ah çəkməyəcək daha,  
Vətənin balaları.  
Yürüyəcək sabaha,  
O qeyrət qalaları.

"Aman, aman ayrılıq,  
Halım yaman ayrılıq,

### Xudafərinin zəfər dastanı

Eşidəndə başımdan,  
Qalxar duman ayrılıq."

Bu qəmli, yanıqlı səsi duyunca,  
Qucmaq istəmişəm səni doyunca.  
Silmək istəmişəm göz yaşlarını,  
Öpmək istəmişəm sal daşlarını.

Qoynuna illərin nisgili çökmüş,  
Tənhalıq boynunu nə yaman bükmüş.  
Əsirlikdə qalan Xudafərim  
Xilaskar nərlərə gözünü dikmiş.

Ayrılıq dumanı çəkilib daha,  
Sığınmışıq bir tək uca Allaha.  
Çünki çin eylədi diləyimizi,  
Qovuşdurdu sakit axan Arazda  
İkiyə bölünmüş ürəyimizi.  
Daha söyləmirik "Aman ayrılıq,  
Ayrılıq, ayrılıq, yaman ayrılıq".

Fəqət qasırgalı yellərin varmış,  
Qarşıda qovğalı illərin varmış,  
Nə biləydik, Vətən, köçkün bəxtinə,  
Ağı söyləyəcək dillərin varmış.

Sevinc ƏDALƏTQIZI

**ARAZIN O TAYINDAN  
CƏBRAYILA SALAM!**

Salam, Cəbrayılım, ey qəm oylağı,  
Mən səni qürbətdə Vətən görmüşəm.  
Salam, Qız qalası, hey, Diri dağı,  
Sizi duman içrə itən görmüşəm.

Şərqi Zəngəzurun ayrılmaz qolu,  
İsminin mənası "Allahın qulu".  
Qalalar diyarı, məbədlər yurdu,  
Babalar mirası, uludur, ulu.

Ziyarət dağından Gəyən düzünə,  
Düşəndə Arazın seyri, izinə,  
Oxşayar saçını Vətən yelləri,  
Ruhun təzələnib istər gəzinə.

Qalacıq, İsaqlı, Çapand, Hasanlı,  
Quycaq, Şükürbəyli, Şəybəy, Maşanlı,  
Şahvəlli, Veysəlli, Nüzgar, Fuxanlı,  
Söyüdlü, Mahmudlu, Tinli, Soltanlı,  
Çərəkən, Xələfli, Böyük Mərcanlı,  
Alacaq qisasın yüz dəliqanlı.

Xudafərinin zəfər dastanı

Sən də öz elində qəribsən, qərib,  
Qərib Cəbrayılım bəxti kəm yurdum.  
Azadlıq eşqini köksünə sərrib,  
Gələr xilaskarın, o şanlı ordum.

Həsərdən bükülmüş beli yurdumun,  
Hər dağı, dərəsi, eli yurdumun.  
Barıt nəfəslidir yeli yurdumun,  
Sarılib çiçəyi, gülü yurdumun.

İtirmiş çinarlar əzəmətini,  
Dağlar da əymişdir şux qamətini.  
Hanı Xan çinarlar gözə dəyməyir?  
Söyüdlər başını yerə əyməyir.

Şıxbaba ocağı, Xubyarlı piri,  
Xanəgah o böyük sənət əsəri.  
Qədim tikililər, məbəd, kurqanlar  
Yerlə-yeksan olub, boş qalıb yeri.

Seyidlər yurdunun piri, dərgahı,  
Cəbrayıl Atanın ziyarətgahı.  
Yağılar qəsdinə dursa da, bir gün  
Kəsiləcək qənim, tutacaq ahı.

### Sevinc ƏDALƏTQIZI

Aç məhrəm qoynunu ana Cəbrayıl!  
Hicrindən doymuşuq cana, Cəbrayıl!  
Adı, ismi, ruhu mələk misallı,  
Başı min bələli, min qeylü-qallı.

Qoynun tərəkəmə oylağı imiş,  
Xınalı quzular yaylağı imiş.  
Qoynunda boy atan comərd igidlər,  
Düşməyə əbədi göz dağı imiş.

Erməni deyilən o namərd, azgın,  
Namusu, izzəti, şərəfi pozğun.  
Pozdu gülşənini Qarabağımın,  
Tapdadı köksünü Vətən bağımın.

Hiyləgər gözünü nifrətlə dikdi  
Cənnət Qarabağın qızıl taxtına.  
Sərvəti talanıb, məbədi çökdü,  
Düşdü didərginlik qəfil baxtına.

Yağılar köksünə çəkdi qara dağ,  
Döndü xarabaya cənnət Qarabağ.  
Tarixə nə qanlı səhifə yazıldı.  
Xalqıma diriylən məzar qazıldı.

### Xudafərinin zəfər dastanı

Alnına toz qonan namusumuzdu,  
Başımızda ölüm kabusumuzdu  
Qarabağ harayı, Qarabağ dərdi,  
Azadlıq eşqini qəblərə sərdi.

93-cü il qızmar yay günü,  
Elimin, obamın ahu-vay günü.  
Erməni fitnəsi düşdü araya,  
O taylı qardaşlar çatdı haraya.

Cəbrayıl harayın, hayın duyunca  
Yardılar sərhəddi Araz boyunca,  
Silaha sarıldı comərd oğullar,  
Düşmənin gözünü ta ki oyunca.

Cəbrayıl uğrunda keçərək candan,  
Neçə Şəhid düşdü Vətən köksünə.  
Düşmən fərəhləndi tökülən qərdan  
Tanrım, lənət olsun o məşum günə.

Qarabağ geyindi qara libasın,  
Yurdu tərkiyə elin, obasın.  
Kəndləri, evləri alov bürüdü,  
Üstünə gələnlər azgın sürüdü.

## Sevinc ƏDALƏTQIZI

Qurd-quş yuvasına döndü Cəbrayıl,  
Tapdanıb, çırağı söndü Cəbrayıl.  
Qərqlikdə qaldı Şəhid məzarı,  
Gün gələr, ellərin düşər güzəri.

Yolları daşlıydı Xudafərinin,  
Gözləri yaşlıydı Xudafərinin.  
Bükmüşdü boynunu kimsəsiz, küskün,  
O da elləri tək düşmüşdü köçkün.

## Xudafərinin zəfər dastanı

### ZƏFƏR ANDI

Qarabağım!  
Sinəmə çəkilən qara dağım,  
Köksünə namərd gözü dikilən  
Qəm oylağım!  
O səfalı düzlərinə,  
O müqəddəs torpağına  
Güllə əkilən yara dağım!  
Çırağı sönən,  
Bayatıya, oxşamaya dönən  
Dilimdəki ağım!  
Qoynuna səfər edə bilmirəm,  
Bağlanıb solum-sağım.  
Qarabağım!  
Həsərətindən bağlayıb yara bağrım!

Bir qərib köçkünün naləsidir bu,  
Bir qərib küskünün naləsidir, bu!

Küskün Qarabağım!  
Köçkün Qarabağım!  
Bitəcək bu uzun sürgün bitəcək,  
Həsərin bağrını yaracaq ordum.  
Taleyinə elə bir gün gələcək,  
Uca zirvələrə varacaq ordum.

### Sevinc ƏDALƏTQIZI

Hər qara, borana sinə gərəcək,  
Azadlıq gülünü şövlə dəəcək.  
Murovdağdan tutmuş Dəlidağa tək  
Zəfər bayrağını saracaq ordum.

Süzülür dərin səda  
Tarixin yaddaşından.  
Yurda olmuşlar fəda  
İgidlər gənc yaşından.

Neçə qanlar tökülmüş,  
Necə canlar çıxmış.  
Abidələr sökülmüş,  
Sərdabələr yıxılmış.

Qoynunda Qarabağın  
Namərdlər binə qurmuş.  
Bəxtinə külüng çalıb,  
Sarayını uçurmuş.

Müjdəylə dinəsidir  
Zəfər andı, sədası.  
Haqqın təntənəsidir  
Şəhidliyin nidası!

### Xudafərinin zəfər dastanı

İgidlər, qılınc çalın  
Azərbaycan eşqinə!  
Taleyi parçalanmış  
Yaralı can eşqinə!

Səslənsin qoy Göy gölüm,  
O Xan Arazım, Kürüm,  
Mənim arzum, istəyim:  
Yurdumu azad görüm.

Nə rəvadır, bu torpaq  
Bölünərək tən olsun?  
Qoy uğrunda can verim,  
Son andım Vətən olsun.

Yaşasın torpağımız,  
Millətimiz sağ olsun.  
Bizim zəfər ordumuz  
Düşmənlərə dağ olsun.

Mən Şəhidlik şərbətin  
Dadım Vətənim üçün,  
Yaşasın qoy şöhrətim,  
Adım Vətənim üçün.

### Sevinc ƏDALƏTQIZI

Torpaqdan pay olmayır,  
Bu torpağı böldülər,  
İgidlər qan tökərək  
Uğrunda öldülər.

Cavan xan nərəsindən  
Güc alıbdır ordumuz,  
Zirvələrdən zirvəyə  
Ucalıbdır yurdumuz.

İndi gözü yoldadır  
Cənnət Qarabağımın,  
Xəzan olub yarpağı  
Mənim Vətən bağımın.

Vətən fəryad eyləyir,  
İgidlərim hardadır?  
Kəlbəcərim, Laçınım,  
Zəngəzurum dardadır.

Sinəsi, qəlbi dağlı  
Vətən bizi çağırır.  
Zülmə üsyan edərək  
Haqq səsiylə bağırır.

### Xudafərinin zəfər dastanı

İgidlər, qılınc çalın,  
Azərbaycan eşqinə!  
Taleyi parçalanmış  
Yaralı can eşqinə!

Haydı dadmaq zamanı  
Şəhidliyin şərbətin.  
Daşın atmaq zamanı  
Qəribliyin, qürbətin.

Qəlbi qubar bağlayıb  
Yurd yerindən ötənim.  
Səllər tək çağlayıb  
Gözü yaşlı Vətənim.

Sevinc ƏDALƏTQIZI

## ZƏFƏR NÜBARIMIZ COCUQMƏRCANLI

Hələ aprel zəfəri  
Tarixdə şanlı addır.  
Hərbimin müzəffəri  
Qələbəmə qanaddır.

Gəlir Lələtəpədən  
Cabbarxanın\* sorağı.  
Bayrağın kölgəsində,  
Günəşin şöləsində  
Dönüb fəxri məzara  
Təkcə Şəhid ayağı

Səttarxan nəticəsi,  
Zəfərimin haqq səsi.  
Alıb xeyir duasın  
Sərkərdə babasından,  
Burda da ayrı deyil,  
Elindən, obasından.

\* Aprel Döyüşləri zamanı Şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Cabbarxan Hacı-ğayev nəzərdə tutulur.

Xudafərinin zəfər dastanı

Ruhunun məskənidir  
Mələklərin fəzası.  
Qeyrətdən nişanədir,  
Şəhid düşmüş əzası.

Mübarizə sorağı  
Bu tarixi yüksəliş.  
Əlində Türk bayrağı  
Haqqa, imana gəliş.

Bəli, Vətən deyəndə  
Haqqa imana gəldik.  
Boy verdi ümidimiz,  
Arzu, gümana gəldik.

Zəfər dağı etdik Lələtəpəni.  
O şanlı zirvədə bayraq ucaldıq.  
Yaz gəldi, başladı buğda səpini,  
Cocuqmərcanlıda tonqal da çatdıq.

Hər Şəhid adına ağac əkildi,  
Məktəblər açıldı, məscid tikildi.  
Cocuqmərcanlıya dirilik gəldi,  
Bir yumruq altında birlik gəldi.

## Sevinc ƏDALƏTQIZI

Aprəl savaşında candan keçənlər,  
Şəhadət şərbətin şövlə içənlər  
Cocuqmərcanlıya ilk cığır açdı,  
Uğurlar ardınca hey uğur açdı.

Zəfər nübarıdır Cocuqmərcanlı!  
Nurunla isinir indi hər canlı.  
Aprəl qürurudur Lələtəpəməz,  
Başının üstündə bayrağı şanlı.

Ruhinin\*, Mahmudun\*\* ruhları şaddır,  
Ana Cəbrayılı hürrdür, azaddır.  
Uğrunda can verib, cihad eyləyən  
Qəhrəmanlar yurda qoldur, qanaddır.

Cocuqmərcanlıdan başlayan zəfər  
Eylədi xalqımı qalib, müzəffər.  
Qələbə yaraşır şanlı yurduma,  
Mətin əsgərimə, canlı orduma.

\* Aprəl döyüşləri zamanı Şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu Ruhin Qəhrəmanov nəzərdə tutulur.

\*\* Aprəl Döyüşləri zamanı Şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Mahmud İbrahimov nəzərdə tutulur.

## Xudafərinin zəfər dastanı

### XUDAFƏRİN SAVAŞI

İlləri həsrətlə üstələyərək,  
Qarabağ yurduna qaldıq tamarzı.  
Azadlıq savaşı ən böyük dilək,  
Xalqımın qəlbində ən böyük arzu.

Alınca savaştan igidlər xəbər,  
Bir amal uğrunda oldu səfərbər.  
Qarabağa dönüş başladı daha,  
Ümidimiz yalnız uca Allaha.

Daha səbrimizə, yetər, dur dedik,  
Düşmənin önündə qala qur dedik.  
Qiyamətə qalmaz onsuz bu qisas,  
Haydı əsgər, "İrəvanı vur!" dedik.

Sarıldın silaha sən iki əlli,  
Qeyrətin, hünərin ellərə bəlli.  
Aslan şücaətin, məğrur duruşun  
Şəhid verən analara təsəlli.

Bir vaxt köç eyləyən körpə bələklə  
Dönür Qarabağa min bir diləklə.  
Biri tank belində, əlində silah,  
Daha öz taxtına dönüş edir şah.

### Sevinc ƏDALƏTQIZI

Düşmən cəbhəsindən xeyir xəbər var,  
Qarışıb hayların şəraba başı.  
Döyüşdən yayınır xain, alçaqlar,  
Ordu yaradıbdı fərari, naşı.

Çatmayır cürəti savaşa girə,  
Bağlayıb ayağın qandal, zəncirə.  
Ürkək dovşan kimi girirlər kola,  
Azmış köpək kimi hürürlər yola.

Keçir əzəmətlə qalib karvanı,  
Cəsur igidimdir onun sarvanı.  
Yastığı Vətənin daşı olsa da,  
Dağların qarındır isti yorğanı.

Əsgərim yaracaq istehkamları,  
Qıracaq belini o namərdlərin.  
Gözündə qalacaq arzu, kamları,  
Var olsun hünəri cəsur ərlərin.

Ey, alçaq erməni, namərd erməni!  
Daş-qalaq eyləyir bu sayaq səni  
Qaradağlı qardaş, qoluna qüvvət!  
Bil ki, qürurumdur səndəki cürət.

### Xudafərinin zəfər dastanı

Kəsdin qarşısını daş-kəsəyinlə,  
Qovdun cəhənnəmə xain düşməni.  
Çəkdi keşiyini mərd ürəyinlə  
Sərhədimin, qardaş, şad etdin məni.

Yaxşılıq itən deyil,  
Sevgimiz bitən deyil.  
Sərhədimiz tən deyil.  
Dəmindən yumruğumuz  
Qeyrətlə Vətən deyir.

Arazın başucunda,  
İki yol ayrıcında,  
Birləşən qəlblərimiz  
Bir-birini qucanda  
Həsərlə Vətən deyir.

Düzlərin bağı qanlı  
Boynubükük laləsi,  
Şuşada fəryad edən  
Xarı bülbül naləsi  
Heyrətlə Vətən deyir.

Əsgərim açıbdı zəfər cığırın,  
Tanrım bol eyləsin Türkün uğurun.  
Yurdun xilasına qoşur əsgərim,  
Koroğlu qeyrətli igidim, nərim.

## Sevinc ƏDALƏTQIZI

Göstərib haylara polad gücünü,  
Düşmənin qüvvəsin parçalayaraq.  
Oktyabr ayın 4-cü günü  
Cəbrayıl yurduna sancıldı bayraq.

Oktyabr ayı nə şanlı aydı,  
Hoş zəfər müjdəli haydı, haraydı.  
Əmr etdi komandan: "Körpüyə sarı  
Hücuma müntəzir, igidlər haydı!"

Əsgərim ayıqdı, deyil yuxulu,  
O barıt nəfəsli, barıt qoxulu.  
Tələsir körpüyə bayraq sancmağa,  
Əzmi, şücaəti, məsləki ulu.

"Keçin, bu bayrağın altından keçin!  
Ya ölüm ya da ki Vətəni seçin!  
Düşməni zəmi tək meydanda biçin!  
Şəhidlik şərəfdir, şərbətin için!"

Əsgərim olubdu əmrə müntəzir,  
Düşmənin başını nifrətlə əzir.  
Dağlara keşikdi, zirvəyə hakim,  
Torpağın üstündə azadə gəzir.

## Xudafərinin zəfər dastanı

Daddığın şərbətdən pay ver, igidim!  
Bir zəfər soraqlı hay ver, igidim!  
" Mən Şəhid oluram, Vətən sağ olsun!  
Mətin ordum düşmənlərə dağ olsun!"

İgidlər cərgəyə düzülüb səf-səf,  
Qalxıb yol aldılar dağlara tərəf.  
Qazilik fəxarət, böyük hünərdir,  
Şəhidlik igidə ən böyük şərəf.

Şahinlər qıy vurdu mavi səmada,  
Düşmənin səflərin yaxdılar oda.  
Yağılar üstünə çəksə də qoşun,  
Dağ Tumas zirvəsi dik tutdu başın.

Əsgərim qeyrətdən qalalar qurub,  
Vətən dağlarına pasiban durub.  
Azad eylədiyi hər kənd, şəhərin  
Şəhadəti ilə möhrünü vurub.

Kimi yaralandı kimi qan verdi,  
"Uf" belə demədən yurda can verdi.  
Can verdi igidlər vüsəlin üçün,  
Əvəzində Vətən yaşayır bu gün.

### Sevinc ƏDALƏTQIZI

Azadlıq doğular Şəhid qanıyla,  
Yurda qurban gedən cismi, canıyla.  
Vətən torpağına ərən bəxş edən  
Analar öyünər şərəf, şanıyla.

Hər oğul Vətənə düşmən çəpəri,  
Uğrunda can qoyub, Haqqa ucalmış.  
Qeyrəti, namusu, eşqi, təpəri  
Cavanşir, Babəkdən, Nəbidən almış.

Sinəsini qurşuna  
Düzdürən qəhrəmanlar.  
Çiyində şanlı bayraq  
Gəzdirən qəhrəmanlar.

Hər biri yazdı dastan,  
Məzarları gülüstan.  
Mərd oğullar itirdi  
Analar, deyil asan.

Şəhid Vətən dağından  
Cənnətə yuvarlanır.  
Analar dodağından,  
Bayatı ünvanlanır.

### Xudafərinin zəfər dastanı

Sərhədimi yoxlaram,  
Düşmənim oxlaram,  
Xudafərin elində,  
Şəhid düşüb yuxularam.

Əziziyəm, şahidəm.  
Vətən bəbəyim, didəm.  
Cəbrayılım uğrunda  
Candan keçən Şəhidəm.

Aslana bənzər cəhdi,  
Pozmaz ilqarı, əhdi.  
Qüvvətin Haqqdan almış  
Vətənimin Şəhidi.

Düşmən geri çəkilir,  
Yad nəfəslər kəsilir.  
Torpağın alınıdakı  
Ləkəni al qanıyla  
Cəsur əsgərim silir.

## XUDAFƏRİNDƏ BİR GÜN

Gecədir, sərhəddə qonaq qalmışam,  
Yolumu sinənə mən də salmışam.  
Cəbrayıl oyaqdır, mən də oyağam,  
Gözlərimlə keşiyində dayağam.

Bir yanım vüqarlı dağlardı mənim,  
Bir yanım viranə bağlardı mənim.  
Bir zaman o küskün halını görcək,  
Həsərdən gözlərim ağlardı mənim.

Sənin torpağına, daşına qurban,  
Min bəlalar çəkmiş başına qurban.  
Vətən, qovuşuruq, ayrılıq bitir,  
Gözlərinin sevinc yaşına qurban.

Duyuram Vətənin havası gəlir,  
Torpaq nəfəs alır, dinib, dirçəlir.  
Əsir ellərimə azadlıq adlı  
Dərdinin məlhəmi davası gəlir.

Açılır Vətənin bükülmüş beli,  
Torpaqda boy verir azadlıq gülü.  
Qarabağım, olsun gözlərin aydın!  
Dirçəlir Şuşanın Xarı bülbülü,

Sanmayın Şuşadır bir tək məskəni,  
Ətrini duyarsız Cəbrayıl da.  
"Xarı bülbül" adlı şirin nəğməni  
Şövlə oxuyarsız Cəbrayıl da.

Cəbrayıl dağları qarşımda mətin,  
Düşmən bu dağları aşacaq çətin.  
Hər yolu, hər izi əsgərim tutub,  
Burda məramına, kamına çatıb.

Mərmilər gurlayıb, toplar dinəndə,  
Alovlar çatılır geniş sinəndə.  
Dağlara, daşlara eyləyir əsər,  
Açılan yolları daha kim kəsər?

İgidim düşməni alıb cənginə,  
Dayayıb yumruğun mənfur ənginə.  
Ondadır əzəmət, ondadır vüqar,  
Az qalır çalına zəfər zənginə.

Qolundakı gücə əhsən, afərin!  
Zirvələr fəth etdi, əzmin, hünərin.  
Məğrur vüqarına arxalanaraq  
Gözləri yol çəkir Xudafərinin!

### Sevinc ƏDALƏTQIZI

Hər seyrə çıxanda Araz qırağın,  
Həsrətlə gözlərdim zəfər sorağın.  
Gecə də, gündüz də fikrim dərinidir,  
Eşqimin ünvanı Xudafərindir!

### Xudafərinin zəfər dastanı

### XAN ARAZIN SEVİNC GÖZ YAŞLARI

Düşmənin pozmağa daha nə həddi?  
Dayağı poladdan mətin sərhəddi.  
O sərhəd bizimdir Araz boyunca,  
Bu şadlıq xəbərini dərhal duyunca

Sevincdən kükrəyib coşdu Arazım,  
Vüsal nəğməsinə qoşdu Arazım.  
Danışsın nəğməsin ulduza, aya,  
Hayqırıb səs salsın bütün dünyaya.

Gəlmiş hüzuruma müzəffər ordu,  
Azad eyləməkçün bu əsir yurdu.  
Qədəminə qurban, qalib əsgərim!  
Şəhadət yoluna talib əsgərim!

Ay ellər, aləmə eylərəm bəyan,  
Mənim də payım var zəfər günündə,  
Bilsin, agah olsun səsimi duyan,  
Harayım, hayım var zəfər günündə.

### Sevinc ƏDALƏTQIZI

Mən hicran nəğməsi oxumam daha,  
Yol verən deyiləm naləyə, aha.  
Çünki hüzurumda salıbdı lövbər,  
Düşməyə göz dağı çəkən igidlər.

Arazım, Arazım, ay Xan Arazım,  
Sevincdən dünyanı yıxan Arazım.  
Gözlərindən axan yaşını görcək  
Sevincdən ağladım mən də sənə tək.

Gəldim sahilinə ətəyin öpdüm,  
Qarşında əyilib yenə diz çökdüm.  
Ayna sularında gördüm əksimi,  
Titrətdi rüzgarın xəfif köksümü.

Cəbrayıl, obana, elinə qurban!  
Dağ başından əsən yelinə qurban.  
Nəşədən tüğyana gəlir sellərin,  
Sən ey Xan Arazım, selinə qurban!

### Xudafərinin zəfər dastanı

## ZƏFƏRİN MÜBARƏK, XUDAFƏRİNİM!

Arazın o tayı, bir də bu tayı,  
Kükreyib sevincdən coşquya döndü.  
"Azad Xudafərin!" hayı, harayı,  
Ən şirin, ən ülvi duyğuya döndü.

Yığışdı seyrinə ellər kəndbəkənd,  
Bir böyük ümidə olmuş ikən bənd.  
Sevincinə şərik ellər ağladı,  
O taydan bu tayda dillər ağladı.

Pozdu sükutunu axan Araz da,  
O tayda kökləndi sədəfli saz da.  
Payız günü idi, elə sandıq ki,  
Gəlmiş yurdumuza çiçəkli yaz da.

Qucdu qürur ilə qardaş qardaşı,  
Parladı fərəhlə sevinc göz yaşı.  
Duyğulandı qəlblər, həsrətli gözlər,  
İllərlə qələbə müjdəsi gözlər.

## Sevinc ƏDALƏTQIZI

Araz qovuşdurdu iki ürəyi  
Əl açıb Tanrıya şükür eylədilər.  
Zəfər körpüsünün məğrur dirəyi  
Önündə səcdəyə zikr eylədilər.

Axışıb igidlər dəstəbədəstə,  
Qoydular qədəmin Arazın üstdə.  
Düşdülər yolların daşlı izinə,  
Təşrif gətirdilər Qumlaq düzünə,

Səcdə etdi əsgər dizinin üstdə  
Şəhid qanı axan ulu torpağı.  
Sıxaraq ehmalca gözünün üstdə  
Öpdü sevə-sevə şanlı bayrağı.

Əyilib Arazın suyundan içdi,  
Qürurla körpünün önünə keçdi,  
Məruzə eyləsin bu şad xəbəri.  
Çünki uzun-uzun illərdən bəri  
Cəbrayıl əhlinin yoldadır gözü,  
Yubanma əsgərim, şad eylə bizi.  
İntizar odunda illərlə yanan  
Qarabağ həsrətli ürəyimizi.

## Xudafərinin zəfər dastanı

Xan Arazın səsi onu əylədi,  
O məğrur igidim təzim eylədi.  
Azad Xudafərin elindən ilk kəz  
Qalib Komandana salam söylədi.

Yürüdü irəli cəsur əsgərim,  
"Xoş zəfər müjdəli vardır xəbərim.  
Ali baş Komandan, yaşa, çox yaşa!  
Həsrəti, hicranı vurmuşuq başa.  
Daha əmrinizdədir Xudafərin.  
Uca əzminizə olsun afərin!"

Daha kəsilibdir düşmən ayağı,  
Başının üstündə şanlı bayrağı.  
Daha əl atamaz bu yurda yağı,  
Yetişmiş Vətənin bəxtiyar çağı.  
Ucalıb Arazın qoynunda əzəl  
Xudafərin adlı bir zəfər tağı."

Tarix yazan ordum, müzəffər ordum,  
Gətirdin yurduma sən Zəfər ordum!  
Müstəqillik günü coşduq, çağladıq.  
Düşmənin qəlbini belə dağladıq.

## Sevinc ƏDALƏTQIZI

Oktyabr ayının on səkkizi,  
Tanrı qovuşdurdu murada bizi.  
Xudafərinimdə bayraq ucaldı,  
İgidlər eşqindən qüvvət, güc aldı.

Qarışdı beləcə şadlıq şadlığa,  
Zəfər libasını geydi Bakımız.  
O tay da nəğmə qoşdu azadlığa:  
"Biz Vətən aşiqi, yoxdu bakımız\*,  
Azərbaycana qurbandı canımız!"

Səs-səsə verdilər şaqraq cavanlar,  
Yolunu Arazın üstdən salanlar  
Qoşma, bayatıya verdilər sözü,  
Zəfər müjdəmizdən ilham alanlar.

Qarabağ, Qaradağ birdi elimiz,  
Bir ana bətnindən doğulmuşuq biz,  
Vətəndir, millətdir, amal qayəmiz,  
Eşqimiz, ruhumuz, mücadiləmiz.

Uşaqdan böyüyə etdi çal-çağır,  
Komandan şəninə alqışlar yağır.  
"Cəbrayıl bizimdir!" dillərdə şüar,  
Xalqımızın nə böyük qələbəsi var.

\* Qorxumuz deməkdir

## Xudafərinin zəfər dastanı

Tanrım eşidib də bu səsi, ünü,  
Yazdırdı tarixə qələbə günü.  
Bu zəfər sədalı ünün mübarək!  
Bu zəfər soraqlı günün mübarək!

Həsratim, nisgilim dumanda qaldı,  
Bir zəfər soraqlı gümanda qaldı.  
Qayıdış eyləyir bütün el-oba,  
Ruhların güldüyü günə mərhəba!

Gəlir əsgərimin ayaq səsləri,  
Gözləri yollarda qalan Cəbrayıl!  
Qovur başı üstdən yad nəfəsləri,  
Azadlıq kamını alan Cəbrayıl!

Qayıdır Cəbrayıl elə qayıdır,  
Mələk adı doğma dilə qayıdır.  
Ağlaya-ağlaya köçən elləri  
Qucağına gülə-gülə qayıdır.

Böyük qayıdışın olsun mübarək!  
Vətən bağçasında gül ək, çiçək ək.  
Abadlıq eşqiylə çalışan əllər,  
Zəfərlə yurduma axışan ellər.

## Sevinc ƏDALƏTQIZI

Bu torpaq əzəldən uludur, ulu.  
Cəsur igidləri, şərəf nişanlı.  
Hamar ola bilməz zəfərin yolu,  
Bir üzü qanlıdır, bir üzü şanlı.

Oyan, xarı bülbül, azaddı Vətən,  
Qalib əsgərimdir yanından ötən.  
Daha yad nəfəslər qoxlamaz səni,  
Daha yad ellilər yoxlamaz səni.

Qocaman, uludur Xudafərinim.  
Sirlərlə doludur Xudafərinim,  
Tariximin şanlı salnaməsində  
Zəfərin yoludur Xudafərinim.

Vətənə əbədi eylədin səfər,  
Səfərin mübarək, Xudafərinim!  
Yazıldı adına dastani-zəfər,  
Zəfərin mübarək, Xudafərinim!

## Xudafərinin zəfər dastanı

### BAYRAQDAR İGİDİM

*(Xudafərinə bayraq sancan Şəhid gizir  
Azər Yusiflinin ruhuna ehtiramla!)*

Sənə səslənirəm şanlı əsgərim,  
Ey qəhrəman, dəliqanlı əsgərim!  
Vətənin çörəyi halalın olsun,  
Qəlbimi şad etdin, ruhun şad olsun.

Çin etdin arzumu, diləyimi sən,  
Dağıtdın qəlbimdən gileyimi sən.  
Ey Polad ürəkli, "Sərhəd pələngi!"  
Sənə toxuyuram şeir çələngi.

Hünərin tarixə bir dastan yazdı,  
Şəninə nə desəm yenə də azdır.  
Ey qürur mənbəyim, qeyrət mənbəyim,  
Adın igidlikdə heyret mənbəyim.

Səni soraqladım Araz boyunca,  
Şəhadət xəbərini dərhal duyunca  
Yad etdim ruhunu, Azər qardaşım!  
Ey aslan ürəkli, ey ər qardaşım!

## Sevinc ƏDALƏTQIZI

Qeyrətli oğullar yaşayar, ölməz,  
Yurdumdakı nursan, parlayar, sönməz.  
Qanınla ucalan bayrağım enməz,  
Göstərdin düşməyə hünər, qardaşım.

Eşqindən doymamış, çatmamış kama,  
Nişanlı, toy üstə qalan igidim.  
Yetişdin ən ali, uca məqama,  
Haqqdan Şəhadətin alan igidim.

Əzmindən hürkərək diz çökdü yağı,  
Sərhədə keşikdin sən ayıq-sayıq.  
Torpağın bağına zəfər bayrağı  
Sancıb da, şərəfə görüldün layıq.

Sənin qeyrətinə, şanına qurban!  
Məğrur qamətinə, canına qurban!  
Sən ki, Türk oğlusən, Oğuz ellisən,  
Soyuna, adına, sanına qurban!

Mərhəba, igidim, sənə mərhəba!  
Əzminlə öyünür bu el, bu oba!  
Yurdu azad etdi qolundakı güc,  
Qarşında, sağında, solundakı güc.

## Xudafərinin zəfər dastanı





Verdin qələbədən soraq igidim,  
Qəlbi, ruhu, eşqi Bayraq igidim.  
Qeyrəti, hünəri dastana dönən,  
Yurduna, elinə dayaq igidim.

Seyr etdim uzaqdan mən də bu sayaq,  
Şövqlə dalğalanır sancdığın bayraq.  
O anda ruhuna oxudum rəhmət,  
Bəxş etdin yurduma sən şirin nemət.

Ruhuna Vətənim duaçı olsun,  
Ey bayraq sevdalı igid Azərim!  
Mübarək məzarın nura qərq olsun,  
Ey Zəfər sədalı Şəhid Azərim!



**SALAM, A BAYRAQLI  
XUDAFƏRİNİM!**

Könlüm Xudafərin elinə düşdü,  
Kükreyən Arazın selinə düşdü.  
Bu taydan o taya yaylıq salladım  
Bir igid cavanın əlinə düşdü.

Duyub zəfərini kükrəyib coşdum,  
Tezliklə mən sənə qoynuna qoşdum.  
Yenə Xan Arazın seyrinə çıxdım,  
Səni Vətən bilib köksümə sıxdım.

Öpdüm kərpicini, soyuq daşını,  
Tarixdən nişanə, oyuq daşını.  
Coşdu, fərəhləndi ürəyim o dəm,  
Daşlı sahilinə qoyarkən qəpəm.

Salam, a bayraqlı Xudafərinim!  
Araza sevdalı eşqi dərinim.  
Salam, ey ulduzlu, hilallı bayraq!  
Sərhədimə keşik, yurduma dayaq!

## Sevinc ƏDALƏTQIZI

Təbrik eyləyirəm səni ürəkdən,  
Qədəmin xoş olsun, ey nurlu bayraq!  
Daim boylanasan məğrur, dirəkdən.  
Başı yüksəklərdə, qürurlu bayraq!

Gəl, hayqır cahana hürr olduğunu,  
Hüzuruna şanlı bayrağın gəlmiş,  
Uca başın üstdə daima onu  
Dalğalanan görmək necə gözəlmiş.

Xudafərin sanki təzim eyləyir,  
Sevincdən dil açıb burda söyləyir:  
"Xoş gəldin, bayrağım başımın üstdə!  
Kərpicimin üstə, daşımın üstə!  
Ucal, başım üstdə, ucal, bayrağım!  
Mənim yaşım kimi qocal, bayrağım!"

Səni görməyincə körpü üstündə,  
Bağlamışdı qəlbim qubar, bayrağım.  
Şəhid harayı var sənin hüsnündə  
Zəfər tariximdə nübar bayrağım.

Arazın balası Xudafərinim!  
Məğrurluq qalası Xudafərinim!  
Köç eyləyən ellər həsrətlə yolun  
Qoynuna salası Xudafərinim.

## Xudafərinin zəfər dastanı

Bayraqlı hüsnünə olmuşam aşiq,  
Bayrağın mübarək, Xudafərinim!  
Sən bayrağa, bayraq sənə yaraşiq,  
Növrağın mübarək, Xudafərinim!

Ucal, Vətənimin zəfər bayrağı!  
Qürurla öyünək şərəf, şanıdan.  
Dost baxıb sevinisin, kər olsun yağı  
Gözləri qamaşsın zərəfşanıdan.

Sənin ehtişamın, həm əzəmətin  
Dilimizdə Vətən, el nəğməmizdir.  
O məğrur duruşun, vücudun mətin,  
Şəhid qanlarından nişanə, izdir.


Artıq Xan Arazın bitmiş naləsi,  
Açır sahilində gülü, laləsi.  
Çağırır elləri, seyrə çağırır,  
Nəğmə, bayatıya, şeirə çağırır.

Qoynun cənnətməkan, dilbər guşəsən,  
Gətirdin könlümü necə cuşa sən.  
Yenə də seyrinə, ellər gələcək,  
Ağlayan gözlərdə həsrət güləcək.

## Sevinc ƏDALƏTQIZI

Bağrı qan lalələr açanda gəlləm,  
Hər bahar laləli Xudafərinə.  
Bu taydan o taya salam yetirrəm,  
Çiçəyi jaləli Xudafərinə.

## Xudafərinin zəfər dastanı



Sevinc ƏDALƏTQIZI

## BURA VÜSAL KÖRPÜM XUDAFƏRİNDİR

Bir vaxt Qaradağdan Qarabağa mən,  
Boylanıb həsrətlə sola, sağa mən  
Yurdumu bu taydan aralı gördüm,  
Tapdanmış, viranə, yaralı gördüm.

Bağrım qana dönüb sızlardı bir an,  
Cəbrayıl yurdunu görərkən viran.  
Seyr edərkən səni çox illər öncə  
Həsrətdən qəmlənib yazmışdım necə:  
"Araz qan eyləyir yaram dərinidir,  
Bura həsrət körpüm Xudafərinidir!"

Daha bu sözlərə mən xətt çəkmişəm,  
Gözəl gələcəyə mən göz dikmişəm.  
Ey zəfər bayraqlı Xudafərinim!  
Könlümdə eşqindən yuva tikmişəm.

Ümid körpüm, vüsalına yetişdik,  
Düşmənin gözünü oyaraq deşdik.  
İndi məzarı nur Şəhid önündə  
Alnımız açıqdır, başımız dimdik.

Xudafərinin zəfər dastanı

Artıq isinmişdir soyuq ocaqlar,  
Açmış qollarını isti qucaqlar.  
Qayıtdıq zəfərlə döndük geri  
Qoy abad edilsin neçə yurd yeri.

Yurda sipər oğullar,  
Açdı Şuşaya yollar  
Dırnağıyla, dişiyə.  
Dünya da razılaşdı  
Bizim bu haqq işiyə.

Qubadlıdan salam var  
Qaçaq Nəbi, Həcərə,  
Çox şükür, sahib olduq  
Laçına, Kəlbəcərə.

Qürrələndi Dəlidağ.  
Sinəsində saz gəldi.  
O dağlar pasibanın,  
Aşıq Şəmşir babanın,  
Ruhuna pərvaz gəldi.

Ağdam ağ günə çıxdı,  
Əsarət mülkün yıxdı.  
Dindi azan səsiylə,  
Segah, şikəstəsilə

### Sevinc ƏDALƏTQIZI

Qarabağ bülbülləri.  
Tanrım, şad-xürrəm eylə,  
Bizim azad elləri!

Daha Madagiz deyil,  
İsmi Suqovuşandır,  
Tərtərimin nəğməsi  
Yurduma şərəf, şandır.

Baharı hürr gələcək  
Çınarlı Pircavanın\*,  
Suları dürr gələcək,  
Baharlı, Mincivanın.

Nə köçkün, nə də qərib,  
Nə də didərgin sayıl.  
Ana qoynuna girib,  
Azad oldun, Cəbrayıl.

Mən də zəfər sorağın  
Alıb Xudafərindən.  
Yolumu sinəsinə  
Salıb Xudafərindən.

\* Zəngilanın tarixi adıdır

### Xudafərinin zəfər dastanı

Könlümə tac eylədim  
Onun zəfər tacını.

Yığarkən hüzuruna  
Qaradağlı qardaşı,  
Qarabağlı bacını.  
Unutdurdu həsrəti,  
Unutdurdu acını.

Həsrətli illəri qoyduq geridə,  
Açıldı Göyçəyə ümid yeri də.  
Hələ Zəngəzura bayraq da taxdıq.  
Sabaha ümidli gözlərlə baxdıq.

Qalxdıq Kəlbəcərdən Göyçə gölünə,  
Həsrətin, nisgilin son addımında,  
Dədə Ələsgərin köçkün elinə,  
Dönməyə nə qaldı on addımında.

Sandıq gerçək olar bir gün yuxumuz,  
Nə ürükümüz vardır nə də qorxumuz.  
Dalğalandı yenə sərhəddə bayraq,  
Qanadlandı bizim Göyçə arzumuz.

## Sevinc ƏDALƏTQIZI

Vətənin eşqiylə irəli getdim,  
Çox-çox uzaqlardan bir səs eşitdim.  
Araz coşub, daşır, eşqim dərinidir,  
Bura vüsal körpüm Xudafərinidir!  
Bura zəfər körpüm Xudafərinidir!

## Xudafərinin zəfər dastanı

### EPİLOQ

Xan Arazın qoynunda  
Dürrdü Xudafərinim.  
Daha taleyi azad,  
Hürrdü Xudafərinim.

O, qardaşlıq körpüsü,  
O, dostluq qalasıdır.  
Aşıqlərin sinəndə  
Seyrinə dalasıdır.

Yanırsan yaddaşımda  
Hər zaman işıq kimi,  
Heyranınam əzəldən  
Divanə aşiq kimi.

Mən vurğunam seyrinə,  
Qarabağın incisi!  
Yazıldı taleyinə,  
Zəfərin birincisi.

Könlümə bir saraydır  
Gülşənin, gülüstanın.  
Ağ günlərə haraydır,  
Sənin zəfər dastanının!

### Sevinc ƏDALƏTQIZI

Tanrım eyləsin uca  
Mübarək bayrağını.  
Arazın köksü quca  
Qəddini, dayağını.

Vüqarlı dağlar təki  
Əyilməzdir qamətin.  
Arazın köksündəki  
Dayağı, məğrur, mətin.

İndi Vətən yelləri,  
Sevgilə vurur məni.  
Görərkən hürr elləri,  
Çulğayır qürur məni.

Yaşa, azad, hürr, yaşa,  
Ağ günləri sür, yaşa!  
Zəfərin nurlu olsun!  
Yolun uğurlu olsun!

Könlüm huzur bulubdu,  
Qoynunda ey sirdaşım.  
Xan Arazım olubdu,  
Gözümdə sevinc yaşıım.

### Xudafərinin zəfər dastanı

Başın üstə nur saçır  
Qalibiyyət günəşin.  
Uğurlara yol açır,  
Sönməz odun, atəşin.

Adına ehtiramla  
Söz qoşdum, ulu körpüm,  
Qoynuna xoş məramla  
Salmuşam yolu, körpüm!

Qürurumun ünvanı,  
Sevincimin məskəni.  
Ömrümün ən xoş anı  
Bağrıma basdım səni.

Yaşayacaq şöhrətin  
Tarixlərdə əbədi.  
Bir dastandır söhbətin  
Sən ey zəfər məbədi!

Təbriz 2021



## VƏTƏN HƏSRƏTLİ DUYGULAR

## VƏTƏNİN UĞRUNDA ÖLƏCƏYƏM MƏN!

Vətən! Nə əzizdir bu odlu səda!  
Uğrunda canımı eylərəm fəda!  
Ürəyim də sənsən, qanım da sənsən,  
İzzətim, şərəfim, şanım da sənsən.

Sənin hər ocağın əzizdir mənə,  
Min nazu-nemətin ləzizdir mənə.  
Sənsən hüriyyətim, əbədiyyətim,  
Adınla bağlıdır arzum, niyyətim.

Biz ki doğulmuşuq Vətənim üçün,  
Varlığım bağlıdır sənə büsbütün.  
Qoynunda uçmağa yoxsa qanadım,  
Fəqət olmaz mənim şöhrətim, adım.

Sən qoynu laləzar bir gülüstansan,  
Tarixə yazılmış sirli dastansan.  
İnan ki, cəsarət eyləyib bir kəs  
Sevgini qəlbimdən qopara bilməz.

Çünki sən mənimsən ta ki əzəldən,  
Mən Şəhid olaram sən getsən əldən.  
Axsa qızıl qanım sənə halaldır,  
Vətən, sənsiz ömrüm qəmdir, mələldir.

Vətən and yerimdir, qibləgahımdır.  
Tanrıya edilən səcdəgahımdır.  
Vətənçün ağlayıb, güləcəyəm mən!  
Vətənin uğrunda öləcəyəm mən!

3 aprel, 2009, Bakı

**QURBANAM MƏN!**

Vətən, mənə məskən olan,  
Torpağına qurbanam mən!  
Məğrur-məğrur dalğalanan  
Bayrağına qurbanam mən!

Yolunda can qoyanların  
Qeyrətinə qurbanam mən!  
Düşmən gözü oyanların  
Qüdrətinə qurbanam mən!

El dərđini ellər çəkən  
Ellərinə qurbanam mən!  
Saçlarıma tumar çəkən  
Yellərinə qurbanam mən!

Bir ana tək öyüd verən,  
Dillərinə qurbanam mən!  
Tarixində sinə gərən  
İllərinə qurbanam mən!

Ağbirçəkli anaların  
Laylasına qurbanam mən!  
Məcnun tək yananların  
Leylasına qurbanam mən!

Vətən, sənin kədərinə,  
Zillətinə qurbanam mən!  
Qorxu bilməz qoç ərinə,  
Millətinə qurbanam mən!

2009, Bakı

## VAXTIDIR

Mən necə danışım özgə dilində,  
Mənim Göyçə elim namərd əlində.  
Qılınclı, qalxanlı bir at belində,  
Namərddən qisası almaq vaxtıdır.

Göstər qüdrətini ərənlər kimi,  
Çarpış qəzəbinlə igid, ər kimi.  
Atılıb meydana şiri-nər kimi,  
Bil, əsl cəngavər olmaq vaxtıdır.

Qıy vursun şahinlər göyün üzünə,  
Ox batsın düşmənin kinli gözünə.  
Çaparaq atları Cıdır düzünə,  
Yolları Şuşaya salmaq vaxtıdır.

Vətənin uğrunda can verə-verə  
Lazım gələrsə də ölməyək niyə?  
Şəhidlik adını ucaldıb göyə,  
Göylərdə Şəhid tək qalmaq vaxtıdır.

14 may, 2009, Bakı

## VƏTƏNDİR, VƏTƏN!

Xəyalım Göyçədə, Zəngəzurdadır,  
Ay ellər Xocalım hələ dardadır.  
Eşqim, arzularım doğma yurddadır,  
Dilimin kəliməsi Vətəndir, Vətən!

O ulu Babəkin andını andım,  
Göyçəmi əzəldən özümkü sandım.  
Vətən həsrətiylə min kərə yandım,  
Bu həsrət nəğməsi Vətəndir, Vətən!

Qılınclı, qalxanlı cəsurlar yurdu!  
Namərdlər köksünə min yara vurdu.  
Səni yıxa bilməz gəlsə min ordu,  
Cavad xan nərəsi Vətəndir, Vətən!

Təbriz ellərini mənə andıran,  
Xətai qüdrəti görmüş Çaldıran.  
O tayda "Ayrılıq" deyər hayqıran,  
Şəhriyarın səsi Vətəndir, Vətən!

## Sevinc ƏDALƏTQIZI

Leylisi Məcnuna min naz eyləyən,  
Koroğlu cəngisi avaz eyləyən,  
Ruhu səmalarda pərvaz eyləyən,  
Üzeyir bəstəsi Vətəndir, Vətən!

O cənnət qoynuna səfər edərəm,  
Sinəmi səninçün sipər edərəm.  
Düşmənin önündə çəpər edərəm,  
Şeirimin nəfəsi Vətəndir, Vətən!

20 iyul, 2009, Bakı

## Xudafərinin zəfər dastanı



Suvar ad

Kitabın içindəkilər:

### XUDAFƏRİNİN ZƏFƏR DASTANI

Proloq.....	3
Xudafərindən gələn səda .....	7
Xan Arazla söhbətim .....	13
Arazın o tayından Cəbrayıla salam! .....	20
Zəfər andı .....	25
Zəfər nübarımız Cöcümərcanlı .....	30
Xudafərin savaşı .....	33
Xudafərində bir gün .....	40
Xan Arazın sevinc göz yaşları .....	43
Zəfərin mübarək, Xudafərinim! .....	45
Bayraqdar igidim .....	51
Salam, a bayraqlı Xudafərinim! .....	57
Bura vüsal körpüm Xudafərindir.....	62
Epiloq.....	67

### VƏTƏN HƏSRƏTLİ DUYĞULAR

Vətənin uğrunda öləcəyəm mən!.....	72
Qurbanam mən! .....	74
Vaxtıdır .....	76
Vətəndir, Vətən! .....	77

**Nəşir: İsmayıl Ələkbərov**

Kitab hazır depozitivlərdən istifadə edilərək  
"MAARİF" nəşriyyatının mətbəəsində çap edilmişdir.

Çapa imzalanmışdır: 12.10.2021

Kitabın formatı: 60x84 1/16.

Həcm: 5 ç.v.

Tiraj: 100

Ünvan: Mətbuat prospekti, 529-cu məh.

125530



00000000280681



Sevinc Ədalətqızı Novruzı 1987-ci il noyabrın 27-də Sumqayıt şəhərində anadan olub. Əslən Qərbi Azərbaycanın Göyçə mahalı, Qaraqoyunlu dərəsinin Qaraqaya kəndindəndir. Bakı şəhəri, Səbail rayonu M.Rahim adına orta pilot məktəbini, Rəşid Behbudov adına 2 saylı musiqi məktəbinin "qanun" sinfini, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Rejissorluq"

fakültəsini bitirib. İxtisasca telerejissordur. Ədəbi fəaliyyətə 1996-cı ildən "Vətən" şeiriylə başlayıb. Bir müddət "Azərbaycan ordusu" qəzetində çalışıb. İstiqlal şairimiz Əhməd Cavadın həyat və yaradıcılığında bəhs edən "İstiqlal abidəsi-Əhməd Cavad" (2011), "Fırtınalı ömür" (2015), "Cavad və Şükriyyə dastanı" (2017), "Əhməd Cavad haqqında xatirələr" (2018), Azərbaycan Cümhuriyyətinin 100 illiyinə ithaf etdiyi "İstiqlal eşqiylə yanan ürəklər" (2018), 1990-cı il 20 Yanvar Şəhidlərinə həsr etdiyi "Şəhid rejissor Azər Nəsiboğlu" (2019), "Şəhid pəhləvan Müşfiq İsayev" (2019), "Yanvar təlatümü" (2019), "Yanvardan sonra çalınan "Vağzalı"" (2020), "Rahimə Vətən ağlar" (2021) silsilə kitabların müəllifi, "Həyat üçün doğulmuşuq, Vətən üçün ölməliyik-Ülvi Bünyadzadə Beynəlxalq Konfransın Materialları" (2018), "Ülviyə bir məktub yazdım" (2019) kitablarının redaktorudur. 2018-ci ildə Azərbaycan Cümhuriyyətinin 100-cü ildönümündə "Qızıl Qələm Media Mükafatı" na layiq görülmüşdür.

Ailəlidir, bir övladı var.